

**X**alımız arasında geniş yayılmış ansamlar növlərindən biri də sazəndə sənətçilərindən ibarət ansamlardır. Bu ansamblar, kamança ve def daxildir. Beləliklə, xanəndə yaradıcılığının inkişafı ilə bərabər sazəndə sənəti də geniş inkişaf etmişdir.

Görkəmlı rus müsiqisünnəsi, professor V.M. Belyayev XVII-XVIII əsrlərdə xanəndə və sazəndə sənətinin Azərbaycan şəhərlərində geniş yayılmasından söz açaraq yazır: "XVII-XVIII əsrlərdə aşiq yaradıcılığı ilə yanaşı Azərbaycan şəhərlərində xanəndə və sazəndə yaradıcılığı öz inkişafını təpib. Qeyd edək ki, xanəndə və sazəndə yaradıcılığı öz inkişafında Azərbaycanın müxtəlif təbəqəli şəhər əhalisinin zövqünü təmin edirdi. Mehiz şəhərlərdə xanəndə və sazəndə yaradıcılığı geniş yayılır. Ancaq o zaman bu ifaçılardan konsert estradasında çıxmırlardı. Əsas etibarilə toylardada, ailə sənliklərində iştirak edirdilər. Xanəndələrin repertuarına vokal-instrumental müğamlar, təsniflər və populyar xalq mahnıları daxil idi" (F.Şuşinski "Azərbaycan xanəndələri", B. 1979, s. 134).

Göründüyü kimi, hələ XVII-XVIII əsrlərdə xanəndə və sazəndə sənətçilərinin repertuarını şifahi ənənəli professional müsiqi nümunələri olan müğam dəstgahları, təsniflər kimi xalq müsiqi nümunələri - mahnılar da təşkil edirdi. Deməli, göstərdiyimiz janr nümunələrinin yaranmasında, formallaşmasında sazəndə sənətçiləri müüm rol oynamışdır. Yüksək ixtisaslı virtuozi sənətkarlar olan sazəndə və xanəndələrin möhkəm yaradıcılıq ünsiyyəti nəticəsində çoxsaylı şifahi-professional müsiqi inciləri - müğam dəstgahlar, kiçik həcmli müğamlar, zərbə-müğamlar, təsnif və rənglər, dəraməd və diriñgiler, lirik xalq mahnıları yaranmış, xalqımız arasında geniş yayılmış, onların dərin rəğbətini qazanmışdır.

Tanınmış rus şairi J. Polonski XIX əsrin ikinci yarısında bir neçə il Tiflis şəhərində yaşamış-

dir. O, sazəndəciler haqqında belə yazır: "Gürüstəndən əvvəlki kimi sazəndəciler fəxri yer tutur və xalq arasında özlerin çıxlu pərəstişkar dinləyici tapmışlar" (yenə orada, s. 34).

Bizə məlum olur ki, XIX əsrde də sazəndəciler xalqımız arasında populuar professional müsiqicilər olmuşlar.

Sənətşünaslıq namizədi, professor O.Quliyev yazır: "XIX əsrin birinci yarısında fəaliyyət göstərən xanəndətar, kamança, yasti balaman və qoşa nağaradan ibarət ansambl dəstəsinə xüsusi göstərmək lazımdır" (M.Quliyev "Azərbaycan xalq çalğı alətləri orkestri", B. 1980, s. 5).

Doğrudan da XIX əsrin əvvəllerində xanəndələr tar, kamança və balamanın müşayiəti oxuyardılar. Həmin əsrin ikinci yarısında həm tar aləti rekonstruksiya olunur, həm də balamançı əvəzinə ansambla qoşanagara kimi zərb aləti daxil edilir. Lakin bir azdan qoşa-nağara çox gur səsə malik olduğu üçün bu alətin yerini daha ince zərb aləti dəf (qaval) tutur. Beləliklə, əsl sazəndə sənətçiləri aşağıdakı tərkibdə yaranır: tar, kamança və dəf. Dəfdə xanəndə özü çalır. Qadın xanəndələri oxuyan zaman isə sazəndə qrupuna ayrıca dəfçalan dəvet olunur.

XIX əsrin ikinci yarısında tar Sadiq Əsəd oğlu tərəfindən rekonstruksiya edildikdən sonra sazəndə ansamblının fəaliyyəti daha da artır, intensivləşir.

Görün, Mirzə Sadığın nəvəsi Teymur Sadıqov öz babasının fəaliyyətindən nə yazar: "Şuşada ilk dəfə sazəndə üçlüyüň, yəni tar, kamança və qaval çalan (həm də xanəndə) Mirzə Sadıq düzəltmişdir. Sonralar Azərbaycanda və bütün Zaqafqaziyada belə üçlüklər fəaliyyət göstərmişlər" (T.Sadıqov "Babam haqqında eşitidklərim", "Ədəbiyyat və incəsənət", 27 aprel 1984-cü il).

Həmin əsrde sazəndə dəstəsi ilə birlikdə aşiq dəstəsi də (saz, balaman, dəf, qoşa-nağara) geniş fəaliyyətdə idi.



## MUĞAM ÜÇLÜYÜNÜN TARİXİNƏ DAİR

Azərbaycan xalq çalğı alətləri üzrə ansambl ifaçılığı zəngin ənənəyə malikdir. Ansambl haqqında ilk məlumatı maddi mədəniyyət abidələrindən, miniatürlərdən, das üzərində rəsmiyyətdən, Şərqi klassiklərinin traktatlarından, bəlli əsərlərindən alırıq. Xüsusiylə xalq çalğı alətlərindən ibarət instrumental ansambların ifaçılıq ənənələri qədim dövrlərdə Şərqi xalqlarının nəzəri musiqi traktatlarında, poeziyada öz əksini tapmışdır.

Orta əsrlərdə ansambların tərkibi o dövrdə xalq içərisində çox geniş yayılmış çalğı alətlərindən qanun, rud, ud, cəng və başqalarından ibarət idi. Daha sonralar bəzi alətlərin inkişafı ilə əlaqədar olaraq ansambların tərkibi dəyişmişdir.

Azərbaycanda şəhər əhalisi isə toy şənliliklərinə əsasən sazəndəciliyi və xanəndələri dəvət edirdilər.

XIX əsrin əvvələrində ta bu günə qədər sazəndəciler geniş ifaçılıq fəaliyyətindədirler. O, öz tərkibini dəyişməmiş bir kameralı ansamblıdır.

Onu da deyək ki, sazəndə dəstəsi əsrlər boyu yaranmış ənənələri bu gün də qoruyub saxlayır. Bu xalq - professional müsiqicilər öz sənətkarlığı ilə illər boyu şəhər əhalisi arasında geniş nüfuz malikdirlər.

Ü.Hacıbəyov xanəndə və sazəndə "dəstəsi ni" şəhər müsiqiciləri adlandıraq yazar: "Xanəndə və sazəndə dəstəsi əksər ovqat üç nəfərdən ibarət olar ki, onlardan biri oxuyar, təğənni edər, digeri "tar" və üçüncüsi isə "kamança" çalar, bu dəstənin əqli bütün müğam və dəstgahları lazımcı bilməlidirlər. Baxüşus xanəndə bir çox şer, qəzel və təsniflər hifzində saxlamalıdır; tarçalan dəxi dəstgahların yollarını yaxşıca bilməlidir ki, xanəndəyə "rəhbərlik" etsin, yəni xanəndə bir "güşə"ni oxuduqdan sonra onun dalınca gələn güşəni çalış xanəndəni qızışdırırsın, kamançacı isə əksərən tarçalanın dəlinə gedir; xanəndə gözəl səsə malik olub ustadanə təğənni etməkdən əlavə bir də "zərb" alətindən olan "qaval"ı da çala bilməyə borcludur ki, "rəng" və "tesniflər"ə keçidkə "bəhər" tutə biləsin" (Ü.Hacıbəyov. Əsərləri Azərbaycan müsiqi həyatına bir nəzər. B. 1965, s. 216). Ü.Hacıbəyov yuxarıda sözlərlə xanəndənin, eləcə də sazəndə dəstəsinin vəzifələrini olduğunu mənfiqli surətdə açır.

Bülbüll isə iki cür xanəndə və sazəndə dəstəsinin olduğunu göstərir və onların haqqında belə yazır: "Xan, bəy və tacir ailələrinin şənliliklə-

rində çıxış edən saray ansambları (xanəndələr və çalğıçılar) ilə yanaşı, xırda tacirlərin və şəhər sənətkarlarının daha demokratik təbəqələrinə xidmət edən səyyar ansamblar da vardi; onlar çayxanalarda, bazar və yarmarkalarda çıxış edirdilər. Həmin xanəndələrin vəzifəyi heç də yaxşı deyildi. Hakim təbəqə onlara nifrət edir və xor baxırırdı. Onların başlıca gəliri "şabaş", yəni sıfırçışılərin sədəqəsi idi" (Bülbüll. Seçilmiş məqalə və məruzələri. B. 1968, s. 137).

Sazəndələr bütün dövrlərdə xanəndələrlə çıxış etmişlər. Biz onu da deyək ki, sazəndələrin müşayiət işində çox geniş və zəngin yaradıcılıq imkanları təcrübəsi olmalıdır. Onlar xanəndənin ifaçılıq üslubunu dərinlənən dəyan, ona böyük sərbəstlik verən, xanəndəni ruhlandırıb sənətkarlar kimi tanımışlar. Yeri gəlmışkən onu da deyək ki, xanəndə üçün son dərəcə yüksək registrdə oxumaq seciyyəvidir. Bununla bərabər o, bəm və orta registrdə səlis, aydın, şəffaf oxumağı bacarmalıdır. Xanəndələr guşəxənlıq edir, zəngulə, gruppetto, trel və forşlaq kimi müsiqi bəzəklərindən, melizmlərdən istifadə edirlər.

Müğamlarımızın vokal ifasını müşayiət zamanı tarzən və kamança çalanın üzərinə böyük məsuliyyət, böyük yaradıcılıq vəzifəsi düşür. Bunun üçün də tarzən və kamança çalanın müşayiətçilik texnikasının nəzəri və praktiki məziyyətləri haqqında dolğun məlumatı olmalıdır. Sazəndələr xanəndə yolunu bir növ "işıqlandırmağı" bacarmalıdır.

Xanəndəni müşayiət edən zaman sazəndəciler qısa, aydın, rəvan çalmağı bacarmalı, öz ifaçılıq texnikasına, uzun gəzismələrə meyl göstərməli, rəng və təsniflərin lazımlı olan məqamda ifasını icra etməlidir. Beləliklə, sazəndə də-

təsi xanəndəni sakit oxumağa sövq etməli, onu oxutmağa həvəsləndirməli, bir sözle xanəndənin nəbzini, ürəyini gözəl duymalıdır.

Ustad sazəndələr olar yerdə xanəndə heç zaman yad nəfəsləri, yad xalları vurmaz, sözün əsil mənasında Azərbaycan muğamı ifa edər.

Bələliklə, ifa zamanı sazəndələr xanəndələri istiqamətləməlidirlər.

Müsayiətçi çaldığı tarın və kamançanın texniki vasitələrinə yiylənləməklə bərabər muğam sahəsində geniş bılık və məlumatı olmalıdır. Onlar rəng və ya diringəni, təsnif və dəramədləri muğam dəstgahlarının hansı yerində icra etməsinin vaxtlı-vaxtında hiss etməli və bilməlidir. Çalğıçı xanəndəni müşayiət edərkən on ümdə cəhət odur ki, onunla vahid ansaml yaratmalıdır.

Sazəndə dəstəsində tar aparıcı rol daşıyır. Məsələn, muğam oxunarkən xanəndəyə vaxtivaxtında, yerli-yerində yol göstərir, xanəndənin oxuduğu musiqi cümlələrinə, avazlarına, nəfəslərinə yerli-yerində çalğı ilə cavab verir, bəzən bu cümlələri və ya ibarələri necə deyərlər "tamamlıy", yəni oxunacaq melodik cümlələri bir növ çalğıda yada salır, bununla da muğam dəstgahının hissə və guşələrini nizamlayır. Bələliklə, sazəndə çalğısı xanəndəyə çox lazımlı və onu bir növ "oxutdur" amildir.

Sazəndə ansamblı əgər xalq musiqi nümunələrini ifa edərkən bir səslə çalırsa, xanəndənin ifasında musiqi müşayiət edərkən yeri göldikcə harmonik akordlardan, polifonik boyallardan (xüsusən səsaltı polifoniyanadan) geniş istifadə edir.

Tarzın və ya kamança çalan tarın qeyri-bərabər temperasiyalı səslənmə xüsusiyətlərini, texniki imkanları baxımından aletin təlebinə bilməli, bu aletin səslənməsinə məxsus olan inca ifadə vasitələrindən həssaslıqla istifadə etməyi bacarmalıdır.

Mərhum tarzən-pedaqoq, respublikanın əməkdar mədəniyyət işçisi K.Əhmədov sazəndə sənəti ifaçılığı haqqında deyir: "İfa zamanı hər bir çalğıçı öz yerini gözləməli və öz vəzifəsini bilməlidir. Məsələn, əslində kamança tarı izləməli, onu təqdim (imitasiya) etməlidir. Ancaq xanəndəni müşayiət edərkən bir də görürsən ki, kamança

tari üstləyib. Tar ona çatmaq üçün "çapalayır", o isə meydan oxuyur. Bu, ondan irəli gəlir ki, həmin tarzın öz üzərində işləmir, improvisasiya elemir və tapdanmış yolla gedir. Nəticədə də çalğı istənilən seviyyədə olmur. Axi, muğamlarımızın elə guşələri var ki, yaradıcılıq axtarışları ilə, onları "xirdalıqlarla" bəzəmək mümkündür. Bəs belə olan suretdə tarzənlər niyə özlərinə "əziyyət" vermək istəmirlər" (Qismət. Tarzən Kamil Əhmədov. B. 1981, s. 12).

Əlbəttə, K.Əhmədovun yuxarıdakı tövsiyələrini sazəndəcilərin hər bir ifaçısı nəzərə almalı və ona əməl etməlidir. Sazəndə dəstəsində ənənəyə görə, mayə və ondan sonra gələn muğam şöbələri arasında təsnif, rəng və ya diringi ifa olunur; ifaçı öz istəyinə görə bu və ya digər şöbədən sonra gah rəng, gah da təsnif ifa edə bilər və ya burlarsız da keçinə bilər. Bu cür ifaçılıq sərbəstliyi yalnız muğama xas olan xüsusiyyətdir.

Sazəndəcilər hər bir muğamin şöbə və guşələrindən yeni xallar işlətməli, zərger dəqiqliyi ilə onlara bəzəklər vurmalı, onların çalğıları fərdi ifaçılıq üslubu ilə fərqlənməlidir. Sazəndə isə dəstgahı ümumi halda deyil, şöbə və guşələrin müsəlmanı, xirdalıqları, qohumluq əlamətlərini dərindən bilməlidir.

Sazəndə sənətciləri arasında hər bir ustad tarzən və ya kamança çalanın öz üslubu, öz dəst-xətti, öz yolu var. Onların ifaları muğamın və ya zərbi-muğamın daxili aləmini, melodik və ritmik cəhətlərini ustalıqla açmalıdır. Bəzən tarzən və ya kamança çalan cavan xanəndələr üçün öz səsləri ilə oxuyaraq (bəzən zümrümə edərək) müəyyən guşəni, keçidləri başa salmalı, ona öyrətməlidir. Onlar çalışmalıdır ki, xanəndənin ifa dili aydın, səlis və şirin olsun.

K.Əhmədov 20 ildən artıq bir müddətdə S.Şuşinskının xanəndəlik sinifində konsertmeyster-müşayiətçi işləmişdir. Görün, o xanəndələrə necə də dəyərli məsləhətlər verir: "Müəyyən muğam cümlələrini doldurmaq üçün istifadə olunan vasitələri xanəndələr çox vaxt düzgün seçə bilmirlər. Axi, zərflilikdə muğamat heç nə ilə müşayisəyə gəlməz. Ona görə də yerin düşməyen vasitələr adamda ikrəh hissi oyadır. Xa-

nəndə hər bir muğam cüməsini, ibarəsini safçırık etməli, nəyin yorucu, nəyin yararlı olduğunu özü duymalıdır" (yenə orada, s. 13).

Bələliklə, muğamların dəstgah şəklində ifası zamanı sazəndə dəstəsinin əsas məqsədi onu dolğun və tam şəklində çala bilməsidir. Dəstgah çalarkən sazəndə dəstəsi muğam şöbələri baxımdan ixtisarlırla yol verməməli, dəstgahı məraqlı rəng, dəraməd, diringi və təsniflərlə zənginləşdirməlidir.

Sazəndə ansamblının təşəkkül vaxtlarından xalq - professional musiqiçilər arasında hər xanəndənin öz "sazəndə ansamblı" yaranmışdır. Bu kimi sazəndə ansamblı xanəndə ilə əvvəlcədən dəstgahları dəfələrlə çalıb təkrar edər, onların dəqiqliklə, bütün dolğunluğu ilə çalınmasına çalışardılar. Onlar müşayiət olunacaq muğam dəstgahının ayrı-ayrı musiqi cümlələrini, guşə və avazlarını, aletlərin (tar və kamançanın) imkanlarına uyğun ifaçılıq strixləri və üssulları, hər bir dəstgahın daxilində improvisasiyalarını, dəstgahın şöbə və guşələrində çalınacaq rəng və diringələri, təsnifləri dənə-dənə məşq edib, dəstgahı öz ifaçılığına uyğun cilalandırdılar. Bu işin nəticəsində muğam dəstgahları bitkin şəkildə, səlis ifa edilər.

Sazəndə ansambları az olmamışdır. Bunların arasında görkəmli xanənde Cabbar Qaryagdiyulin iştrikilər tarzən Qurban Pirimovun, kamança çalan Saşa Oqanezəşvilidən ibarət sazəndə sənətciləri daha məşhur idi. Ümumiyyətlə, C.Qaryagdiyulin ilə hər sazəndə dəstəsinə çıxış etmek qismət olmurdı. Çünkü o, sazəndə ansamblına xüsusi tələblər irəli sürür, onlara incə, zərif çalmağı, virtuoz ustalıq nümayiş etdirməyi məsləhət görürdü. Həm tarzən, həm də kamança çalan üçün onunla çalıb-oxumaq ciddi sinəq idi. Mehə yuxarıda aadlarını çəkdiyimiz sazəndə sənətciləri C.Qaryagdiyulin tələblərini yerinə yetirə bilən musiqiçilər idilər. Təsadüfi deyil ki, Ə.Bədəlbəyli bu sazəndə dəstəsinə yüksək qiymət verərək yazar: "Bu sazəndəcilər öz ansambllığı, həməhəng və həmsiz çalğısı ilə o zamankı musiqi dəstələrinin ən güclüsü hesab olunurdu" (Ə.Bədəlbəyli. Musiqi lügəti. B. 1980, s. 169).

Başqa məşhur xanəndələr də sazəndə ansambları ilə çıxış edirdilər. Bunlardan biri də tarzən Mırzə Fərəc və kamança çalan Məşədi Quludan ibarət sazəndəcilər idi ki, onlarda həmişə məşhur xanəndə Ağabala Ağəsəyidoğlu oxuyardı.

Yeri gəlmışkən deyək ki, C.Qaryagdiyulin da Bakıda olarkən məhz Mırzə Fərəc və Məşədi Quludan ibarət sazəndəcilərlə çıxış edərdi. Beləki, 1900-1905-ci illərdə həmin sazəndə dəstəsi və xanəndə C.Qaryagdiyulin Bakının musiqi ocaqlarında, toylarda, bayram şənliklərində müvəffəqiyətlə çıxış etmişdir.

Azərbaycanda ilk Şərq konsertlərinin keçirilməsində də sazəndələrin rolü əvəzsizdir. Məlumdur ki, Azərbaycanda ilk Şərq musiqisindən ibarət konsert 1901-ci ildə görkəmli dramaturq Əbdürəhim bəy Haqverdiyevin rəhbərliyilə Şuşada Xandəmirovun teatr salonunda olmuşdur. Bu konsertdə bilavasitə məşhur sazəndə sənətciləri və xanəndələr iştirak etmişlər.

Onu da deyək ki, XX əsrin 30-cu illərində sazəndə ansambllarından başqa coxtərkibli xalq çalğı alətləri ansambları, xalq çalğı alətləri orkestri də fəaliyyətə başlayırlar.

Biz xüsusilə 1931-ci ildə Azərbaycan Radiovilişləri Komitesi nəzdində xalq çalğı alətləri orkestrini qeyd etmək istəyirdik. 60 ildən artıq bir müddətdə fəaliyyət göstərən bu kollektiv Azərbaycan xalq və professional musiqisini təbliğ və təsvir edir. Bu orkestr başqa musiqi kollektivlərinin yanmasına üçün də nümunə olmuşdur. 1948-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti Adil Gerayın təşəbbüsü ilə A.Zeynalı adına Bakı Musiqi Texnikumunda, 1961-ci ildə isə respublikanın xalq artisti, professor Süleyman Ələsgərovun rəhbərliyilə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) xalq çalğı alətləri orkestri təşkil edilmişdir. Sonrakı illərdə Gəncə, Naxçıvan şəhərlərinin musiqi texnikumlarında, həmçinin Dövlət Filarmoniyasında, Sumqayıt, Şəki, Lənkəran, Ağdam Musiqi Texnikumunda eyni zamanda respublikanın başqa şəhər və rayonlarında onlarca peşəkar və özfəaliyyət xalq çalğı alətləri orkestrləri yaranmış və onlar indiyə qədər öz fəaliyyətlərini davam etdirilərlər.

İşte hər hansı tərkibli, istərsə də xalq çalğı alətləri orkestrində tar və kamança aparıcı alətlər sayılır. Bu kollektivlərin müğam dəstgahlarının ifası zamanı isə xanəndənin oxuduğu müğam şöbələri ni ancaq tar və kamança müşayiət edir.

Sazəndələrin təcrübəsi nəsildən-nəslə ötürülmüşdür. Təkcə bizim əsrə not yazısı və səsəyazma texnikası vasitesilə onların təcrübə və ənənələrini öyrənmək imkanı yaranmışdır.

Sazəndə sənətçilərin yaradıcılığını öyrəndikdə belə qənaətə gəlmək olar ki, onların ifaçılıq sahəsində yaradıcılığı olduqca ciddi qanuna təbeddül. Onlar öz yaradıcılıq ənənələrini, repertuarlarını, emosional ifaçılıq vasitələrini nəsildən-nəslə demək olar ki, dəyişilməmiş şəkildə, olduğu kimi ötürürlər (improvizə ünsürlərini çıxmalaq). Lakin bu lakonik formalar, priyollar, "təsdiq" olunmuş ənənələr məhz hər bir ifaçının yaradıcılıq fantaziyası ilə zənginləşir. Sazəndəcılərin ifaçılıq mədəniyyəti dinleyiciye təsiri və özünəməxsus fərdiliyi ilə seçilir. Sazəndə müğam və ya zərbi-müğam ifa etmək üçün ona lazım olan bütün vasitələrdən istifadə etməyi bacarmalıdır. İfaçılıq texnikası ilə əlaqədar onda nüansları, dinamikani, melizmləri və s. ifadə vasitələrini işlətməlidir.

Sazəndəcılər hər vaxt texnikaya ayrıca bir məqsəd kimi baxmamış, onu dinleyici maraqlı xatırına tövbi etməmişdir.

XIX əsrin 60-70-ci illərində musiqinin və eləcə də poeziyanın inkişafı ilə əlaqədar Azərbaycanın müxtəlif regionlarında musiqili-ədəbi məclislərin təşkili də sazəndə sənətinin inkişafına kömək göstərmişdir.

Belə məclislər Qarabağda ("Məclisi-üns" və "Məclisi-fəramuşan"), Bakıda ("Məcməüs-süəra"), Şamaxıda ("Beytus-Səfa"), Ordubadda ("Əncüməni-müəra") keçirilirdi.

Xüsusilə "Məclisi-fəramuşan" a sazəndə və xanəndələr de cəlb olunurdu. Məclisin ən fəal üzvlərindən tarzən Mirzə Sadıq Əsəd oğlunun, xanəndələrdən Hacı Hüsnünn, Məşədi İsinin, Cabbar Qaryagdioglu adlarını çəkə bilərik.

Şamaxıda "Beytus-səfa" məclisində terəqqipərver mesenat olan Məhəmmədzadə Mahmudagə müğam sənətinin dərindən bilirdi, xanəndə və sazən-

də ustalığını düzgün qiymətləndirməyi bacarırdı.

F.Şuşinski bu haqda yazır: "Mahmudağa öz məclisinə gənc musiqiçiləri dəvət edir, onlara klassik Şərqi musiqisini öyrədir. Şamaxıda sənətkar kimi püxtələşmiş xanəndələrdən Mirzə Məhəmməd Həsən, Mehdi, Məbus və b., tarzənlərdən Topal Məmmədqulu, Hümayı onun yetirmələridirlər" (F.Şuşinski "Azərbaycan xanəndələri", B. 1979, s. 17).

Bakıda isə "Məcməüs-süəra" ilə eyni zamanda gözəl musiqiçi Məşədi Məlik Mansurovun evində də müğam məclisləri olardı. Bu kimi məclislərdə müğam dəstgahlarının ifası haqqında disputlar maraqlı keçərdi. Bu disputlarda xanəndələrdən Ağakərim Salık, Seyid Mirbabayev, Ağabala Ağaseyidoğlu, Əli Zöhabla yanaşı məşhur tarzən Mirzə Fərəc və başqa sazəndələr iştirak edirdilər.

Bülbüll bu məclisin iştirakçıları haqqında belə yazır: "Onlar ırranla əlaqəsi olan gəlmə azərbaycanlılarından da istifadə etməyə çalışırlar. Məsələn, vaxtilə Bakıda Ağa Palas oğlu və Mirzə Səttar müğamı yaxşı bilən nəzəriyyəçilər kimi şöhrət qazanmışdır. Sonralar Bakıda tarzən Mirzə Fərəc və xanəndə Ağabala Ağaseyidoğlu məşhurlaşmışlar; onlar müğam sənətini Mirzə Səttardan və Ağa Palas oğlundan öyrənmişlər. Onların hamısı Bakıda musiqiyə və ifaçılıq sənətinə yaxşı bələd olan adamlar hesab edilmişlər" (Bülbüll. Seçilmiş məqalə və məruzələri, B. 1968, s. 150).

Biz onu da xatırladaq ki, Məşədinin oğlanları Məşədi Süleyman və Mirzə Mansur, nəvələri Bəhram, Ənvər və Nadir Mansurovlar bir ustad tarzən kimi xalqımız arasında məşhurlaşmış və onlardan hər biri tərəfə öz fərdi ifaçılıq məziiyyətləri ilə sazəndəlik sənətini zənginləşdirmişlər.

Belə nəticəyə gəlmək olar ki, Şuşa, Şamaxı, Bakı musiqi məclisləri bir növ təlim məktəbləri olmuş, sazəndə və xanəndə yadacılığının inkişafına şifahi ənənəli Azərbaycan professional musiqi janrlarının, xüsusun müğam sənətinin və onun ənənələrinin qorunub saxlanması, onların musiqisevərlər arasında təbliğinə və yayılması böyük kömək göstərmişlər.

Hələ XIX əsrin ikinci yarısında sazəndə an-

samlı təkcə toylarda və başqa musiqi tədbirlərində deyil, eyni zamanda tamaşalar zamanı antraktılarda da çıxış edərdilər. Məsələn, 1886-cı il dekabrın 29-da Tiflis teatrında M.F.Axundovun "Müsyö Jordan və dərvish Məstəli şah" tamaşasında Sadiqcanın rəhbərliyilə sazəndə ansamblı antraktılarda çıxmış, İrandan gələn xanəndə Mirzəli də antraktida oxumuşdur (F.Şuşinski "Azərbaycan xanəndələri", B. 1979, s. 43).

XX əsrin əvvəllerində də bu ənənə davam etdirilmişdir. Bu haqda F.Şuşinski yazır: "1907-1910-cu illərdə Ü.Hacıbəyovun, Mirzə Əlkəbir Sabirin, Hacıağa Abbasovun və C.Qaryagdiogluun təşkilatlığı ilə Bakının yaxınlığındakı Balaxanı qəsəbəsində teatr dərnəkləri düzəlmişdi. Onlar fəhlə klubunda tez-tez tamaşalar göstərirdilər. Antraktarda Qurban Pirimov, Saşa Oqanezəviliyə ibarət sazəndəcılərlə C.Qaryagdioglu oxuyardı" (yenə orada, s. 62).

Sazəndəcılər opera və simfonik əsərlərin yaxızlığında Azərbaycan bəstəkarlarına da yaxınlaşdırırdı. Antraktarda Qurban Pirimov, Saşa Oqanezəviliyə ibarət sazəndəcılərlə C.Qaryagdioglu oxuyardı" (yenə orada, s. 62).

Məşhur rus bəstəkarı R.M.Qlier "Şahsənəm" operası üzərində işlərkən Azərbaycan xalq musiqisini, zəngin müğam sənətini dərindən öyrənirdi. Bu işlə əlaqədar o, 1923-cü ildə Bakıya gəlir. Bu işin həyata keçirilməsində ona xanəndə C.Qaryagdioglu və görkəmli tarzən Q.Pirimov kömək göstərir.

Azərbaycanda simfonik müğam janrıının yaranmasında və inkişafında sazəndə sənətçilərinin rolü var. İlk simfonik müğamlar olan "Şur" və "Kürd-ovşarı"nı yazarkən F.Əmirov məhz Q.Pirimovun ifasından nota saldığı bir çox musiqi materiallarından istifadə etmişdir.

O, həmçinin məşhur xanəndələrdən Seyid Şuşinski və Cabbar Qaryagdiogluundan bir sıra müğam şöbələrini, bəzən təsnifləri nota köçürümdür.

F.Əmirovun simfonik müğamları vasitesilə Azərbaycan musiqi mədəniyyətində yeni bir janr yarandı. Bu yolu ondan sonra Niyazi ("Rast"), S.Ələsgərov ("Bayati-sıraz"), T.Bakıxanov ("Humayun", "Rəhab", "Şahnaz") davam etdirildilər. Onlar da ayrı-ayrı sazəndəcılər və xanəndələr tərəfindən oxunub-çalınan musiqi ma-

terialından bəhrələnib yazdıqları simfonik müğamlarda istifadə etmişlər.

1934-cü ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Bülbüllün rəhbərliyi ilə Azərbaycan xalq musiqisi üzrə elmi tədqiqat kabineti (NİKMUZ) yarandıqda xanəndə C.Qaryagdiogluun ifasında sazəndəcılərin müşayiəti lə yüzlərlə təsnif, xalq mahnısi monoqrafa yazılmış, bunlardan bəzi nümunələr S.Rüstəmov, F.Əmirov, T.Quliyev tərəfindən nota köçürürlüb "Azərbaycan xalq mahnıları" (II cild) məcmələri şəklinde çap olunmuşdur.

Əger XIX əsrə sazəndə və xanəndə yaradıcılığı əsasən toylarda, musiqili-ədəbi-bədii məclislərdə, bayramlarda iştirak etməkla məhdudlaşırırsa, XX əsrə onların sənəti bütün xalqın mənəvi sərvətinə çevirilir. Belə ki, XX əsrə xalq-professional sənət ustaları olan sazəndə və xanəndələrə öz yaradıcılığını davam etdirmək üçün lazımi şərait yaradılır. Müasir sazəndə və xanəndələr öz sələflərinin yaradıcılıq ənənələrini davam etdirərək xalq və şifahi ənənəli professional musiqi nümunələrini respublikamızda, həmçinin xarici ölkələrdə təbliğ edir, bəstəkarlıq istedadına malik olanlar isə mahnı, təsnif, rəng, dəraməd və dirindi kimi nümunələr yaradırlar. Deməli, bu musiqiçilər ifaçılıq sənətini yaradıcılıqla əlaqələndirirdilər. Onları bu mənəda melodist-bəstəkar adlandırmaq olar.

Sazəndələr xanəndələrlə birlikdə xalq mahnılarının, rəng musiqisinin, müğam dəstgahlarının, kiçik həcmli müğamların, zərb-müğamların, təsnif və rəngin hüdudlarını ifadə vasitələrinin genişləndirmək üçün daim axtarışlar aparır, ifaçılardan sənətkarlıq cəhətdən püxtələşməsinə xüsusi diqqət yetirirler. Müxtəlif səpkili sazəndə ansambları, xanəndələr əvvəlki ənənələri davam etdirərək çalışırlar ki, dinləyicilər və tamaşacılar onların konsertlərindən böyük ruh yüksəkliyi, fərqli əhval-ruhiyyə ilə ayrılsınlar.

**Möhlət MÜSLÜMOV,**  
xalq artisti, AMK-nin dosenti  
**Fəxrəddin DADASOV,**  
xalq artisti, AMK-nin dosenti.